

**Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi  
Lənkəran Dövlət Universiteti**

Təsdiq edirəm  
Tədrisin təşkili və təlim  
texnologiyaları üzrə prorektor v.i.e:  
Zaur Məmmədov dos. Zaur Məmmədov  
"16" 01 2025-ci il

**Fənn sillabusu**

**Ixtisas:** 050504-Ekologiya

**Fakültə:** Təbiyyat

**Kafedra:** Riyaziyyat və informatika

**I.Fənn haqqında məlumat:**

**Fənnin adı:** Ali riyaziyyat (Program Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakalavr səviyyəsi, 050115- "Ekologiya" ixtisası üzrə təhsil programmı 2020 əsasən və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 21.10.2008-ci il tarixli 1164 nömrəli əmri ilə təsdiq edilmişdir.)

**Kodu:** IF-B03

**Tədris ili:** I. (2024-2025-ci il tədris ili) Semestr: II

**Tədris yükü:** cəmi: 210 saat. Auditoriya saatı -75 (45 saat mühazirə, 30 saat məşğələ)

**Tədris forması:** Öyanı

**Tədris dili:** Azərbaycan dili

**AKTS üzrə kredit:** 7 kredit

**Auditoriya N:** 302

**Saat:** 8<sup>30</sup>-11<sup>50</sup>

**II.Müəllim haqqında məlumat:**

**Adı, soyadı, elmi dərəcəsi və elmi adı:** Mirzəyeva Səlimə Mirzə qızı, r.ü.f.d. dosent

**Məsləhət günləri və saati:** V gün 13<sup>00</sup>-15<sup>00</sup>

**E-mail ünvanı:** Mirzayeva\_salima@mail.ru

**Kafedranın ünvanı:** Lənkəran ş., Hacı Z.Tağıyev küçəsi 3 sayılı tədris korpusu

**III.Təsviyyə olunan dərslik, dərs vəsaiti və metodik vəsaitlər:**

**Əsas**

1. A.H.Heydərov, S.M.Mirzəyeva və b. Riyazi analiz I,II,III hissə dərs vəsaiti, Bakı 2012, Lənkəran 2017, Bakı 2018

2. R.Məmmədov "Ali riyaziyyat" ARTN 517-1/M-42, I,II hissə, 22500 n

3. Шипачев, В. С. Высшая математика. Полный курс в 2 т. Том 2 : учебник для вузов / В. С. Шипачев ; под редакцией А. Н. Тихонова. — 4-е изд., испр. и доп. — Москва : Издательство Юрайт, 2023. — 305 с. — (Высшее образование). — ISBN 978-5-534-07891-6. — Текст : электронный // Образовательная платформа Юрайт [сайт]. — URL: <https://urait.ru/bcode/513026> (дата обращения: 16.02.2023).

4. Данко П.Е. Высшая математика в упражнениях и задачах. Ч.1,2

4. Шипачев, В. С. Задачник по высшей математике : учебное пособие / В. С. Шипачев. — 10-е изд., стер. — Москва : ИНФРА-М, 2020. — 304 с. — (Высшее образование). — ISBN 978-5-16-010071-5. — Текст : электронный. — URL:

<https://znanium.com/catalog/product/1042456> (дата обращения: 30.08.2022). — Режим доступа: по подписке.

5."Riyaziyyat" mühazirələr

6. Internet saytları

7. F.Səlimov "Ali riyaziyyat" ARTN 21.06.2004 əmr561 I,II, hissə 323,472, 500 n

**Əlavə**

8 B.P.Минорский Сборник задач по высшей математике, Москва Наук1987

- 9 Симушев А.А. Высшая математика: Учебное пособие. 2022 г., 224 стр.
- 10 Вдовин А. Ю.Высшая математика. Стандартные задачи с основами теории. Дизайн вузов.2022 г., 188 стр.,
- 11 Киселев А.И., Краснов М.Л., Макаренко Г.И.Вся высшая математика. Т. 3: Теория рядов, обыкновенные дифференциальные уравнения, теористойчивости: Учебник. 2022 г., 240 стр.,
- 12 Малыхин В.И.ВЫСШАЯ МАТЕМАТИКА, ИЗД.2.2022 г., 365 стр.
- 13 Макаров Сергей Иванович Высшая математика: математический анализ и линейная алгебра. 2023 г., 322 стр.,
- 14 Шипачев В.С.ВЫСШАЯ МАТЕМАТИКА.2023 г., 479 стр.,
- 15 Kərimov K.R. Ali riyaziyyat
- 16 Əliyev Ə. Ali riyaziyyat
- 17 Краснов М.Л., Киселев А.И.Вся высшая математика. Т. 5: Теория вероятностей, математическая статистика, теория игр: учебник.2022 г., 296 стр.,

**IV. Prerekvizitlər:** Fənnin tədrisi üçün öncədən başqa fənninin tədrisi vacib deyil.

**V.Korekvizitlər:** Bu fənnin tədrisi ilə eyni vaxta başqa fənlərin də tədris olunmasına zərurət yoxdur.

**VI. Fənnin təsviri və məqsədi:** İndiki zamanda müasir elmlərin elə bir sahəsini tapmaq olmaz ki, orada "Riyaziyyat" tətbiq olunmasın. Xüsusi ilə iqtisadiyyat, ekologiya və təbiət elmlərinin bütün sahələrinin inkişafında riyaziyyat əhəmiyyətli rol oynayır. Bu kursun əsaslarını mənimsəmədən hec bir elmi sahədə inkişafa nail olmaq olmaz .Tələbələrin bu kursda ala biləcəkləri biliklär onların xüsusi riyazi kursları mənimsəmələrinə və tətbiq etmələrinə kömək olur. "Riyaziyyat" fənni müəyyən bölmələrin ənənəvi tədrisində bəzi dəyişiklikləri əmələ gətirir. Bölmələr üzrə praktiki məşğələlərdə misal və məsələlərin həlləri ilə bağlı uyğun bilik və bacarıqlar aşilanır.

Bu fənnin tədrisində ali riyaziyyatın əsas anlayışları, statistika və ehtimal nəzəriyyəsi elementləri, onların mahiyyəti və tətbiq sahələri öyrənilir. Eləcə də riyazi məsələlərin həllinə ali riyaziyyatın tətbiqi və alınan nəticələrin təhlili əsasında riyazi ststistika elementlərindən istifadəyə, ehtimala aid məsələlərin variasiyalı həlli yollarına diqqət yetirilir.

Fənnin əsas məqsədi tələbələrə riyaziyyatın yuxarıda göstərilən əsas bölmələri haqqında mükəmməl bilik aşılamaq.

Bölmələr üzrə praktiki məşğələlərdə misal və məsələlərin həlləri ilə bağlı uyğun bilik və bacarıqlar aşilanır.

**VII.Davamiyyətə verilən tələblər:** Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq davamiyyət meyarları nəzərə alınmaqla müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə həmin fəndən imtahana buraxılmır, onun həmin fənn üzrə akademik borcu qalır.

**VIII.Qiymətləndirmə:** Tələbələrin biliyi 100 ballı sistemlə qiymətləndirilir. Bundan 50 ball tələbə semestr ərzində, 50 ball isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılardır: 20 bal seminar və laboratoriya dərslərində fəaliyyətinə, 30 bal kollokviumların nəticələrinə görə. Əgər fənn üzrə həm seminar və həm də laboratoriya varsa onda 10 bal seminarra, 10 bal isə laboratoriyyaya görə verilir.

Qiymətləndirmə zamanı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq qiymətləndirmə meyarları nəzər alınır.

İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir.

Qiymət meyarları aşağıdakılardır:

-10 bal- tələbə keçilmiş material dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir.

- 9 bal-tələbə keçilmiş material tam başa düşür, cavabı dəqiqdır və mövzunun mətnini tam aça bilir.
- 8 bal-tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
- 7 bal-tələbə keçilmiş material başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırma bilmir
- 6 bal-tələbənin cavabı əsasən düzgündür.
- 5 bal-tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir.
- 4 bal-tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhvlərə yol verir;
- 3 bal-tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandırma bilmir;
- 1-2 bal-tələbənin mövzudan qismən xəbəri var.
- 0 bal-suala cavab yoxdur.

Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Öks təqdirdə tələbənin imtahan göstəriciləri semester ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur. Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahanaqədərki ballar əsasında)

№	Bal	Qiymət	
		Sözlə	Hərfə
1.	91-100	əla	A
2.	81-90	çox yaxşı	B
3.	71-80	yaxşı	C
4.	61-70	kafı	D
5.	51-60	qənaətbəxş	E
6.	50 və ondan aşağı	qeyri-kafı	F

**IX. Davranış qaydalarının pozulması:** Tələbə Universitetin daxili nizam –intizam qaydalarını pozduqda onun haqqında əsasnamədə nəzərdə tutulan qaydada tədbir görüləcək.

**X. Təqvim mövzu planı: Mühazirə 45 saat məşğalə 30 saat Cəmi: 75 saat**

N	<b>Keçirilən mühazirə, seminar, məşpələ, laboratoriya və sərbəst mövzuların məzmunu</b>		
		2	3
	<b>Mühazirə mövzuları</b>		müh
1.	<b>Mövzu № 1. Çoxluqlar.</b> Çoxluqlar üzərində əməllər <b>Plan:</b> Çoxluq anlayışı,çoxluqların verilməsi üsulları,çoxluqlar üzərində əməllər,həqiqi ədədlər çoxlupu, həqiqi ədədin mütləq qiyməti, mütləq qiymətin xassələri,genişləndirilmiş həqiqi ədədlər çoxlupu; həqiqi ox; parça, interval və yarımlinterval anlayışları, <b>Mənbə:</b> [1-7]	2	
2.	<b>Mövzu № 2. Kompleks ədədlər.</b> Kompleks ədədlər üzərində əməllər. <b>Plan:</b> Kompleks ədədlər çoxlupu, kompleks ədədlərin toplanması, çıxılması, vurulması, kompleks ədəddən n-cidərəcədən kökalma; kompleks ədədin trigonometrik yazılışı, Müavr düsturu; kompleks ədədin arqumenti və modulu haqqında teorem. <b>Mənbə:</b> [2-7]	2	
3.	<b>Mövzu № 3. İki və üç tərtibli determinantlar,xassələri və hesablanması.</b> <b>Plan:</b> İki və üç tərtibli determinantlar, determinantların xassələri, hesablanması	2	

	üsulları. <b>Mənbə:</b> [1-6]	
4.	<b>Mövzu № 4.</b> Xətti tənliklər sistemi. Kramer qaydası. <b>Plan:</b> Xətti tənliklər sistemi. İki və üç məchullu xətti tənliklər sisteminin Kramer qaydası ilə həlli; bircins üçməcullu xətti tənliklər sistemi <b>Mənbə:</b> [1-6]	2
5.	<b>Mövzu № 5.</b> Müstəvidə analitik həndəsənin sədə məsələləri <b>Plan:</b> Düzbucaklı və polyar koordinant sistemləri, nöqtənin düzbucaklı və polyar koordinatları arasında əlaqə düsturları. İki nöqtə arasındakı məsafə və parçanın verilən nisbətdə bölünməsi, üçbucapın sahəsi. <b>Mənbə:</b> [1-6]	2
6.	<b>Mövzu № 6.</b> Müstəvidə düz xətt tənlikləri. <b>Plan:</b> Müstəvidə düz xətt tənlikləri və analitik həndəsənin iki əsas məsələsi; düz xəttin bucaq əmsallı tənliyi, iki düz xətt arasında qalan bucaq, düz xətlərin paralellik və perpendikulyarlıq əlamətləri, verilmiş nöqtədən keçən və verilmiş istiqamətə malik düz xəttin tənliyi, iki nöqtədən keçən düz xəttin tənliyi, düz xəttin parçalarla tənliyi, düz xəttin ümumi təniyi, düz xətlərin kəsişməsi, düz xəttin normal tənliyi, nöqtədən düz xəttə qədər olan məsafə. <b>Mənbə:</b> [1-6]	2
7.	<b>Mövzu № 7.</b> İkitərtibli əyrlər. <b>Plan:</b> Çevrə və onun tənliyi, Ellips və onun tənliyi, xassələri. Hiperbola və onun tənliyi, xassələri. Parabola və onun tənliyi, xassələri. <b>Mənbə:</b> [1-6]	2
8.	<b>Mövzu № 8.</b> Fəzada müstəvinin və düz xəttin tənlikləri <b>Plan:</b> Fəzada müstəvinin ümumi tənliyi. Bir, iki və üç nöqtədən keçən müstəvi tənlikləri. İki müstəvi arasında qalan bucaq, iki müstəvinin paralellik və perpendikulyarlıq şərtləri. Fəzada verilmiş nöqtədən müstəviyə qədər olan məsafə düsturu. Fəzada düz xəttin ümumi, kanonik və parametrik tənlikləri, müstəvi ilə düz xəttin fəzada qarşılıqlı vəziyyəti <b>Mənbə:</b> [1-6,13,14,15]	2
9.	<b>Mövzu № 9.</b> Vektorlar . Vektorlar üzərində əməllər. <b>Plan:</b> Skalar və vektorial kəmiyyətlər; vektor anlayışı, kollinear və komplanar vektorlar, vektorların toplanması, çıxılması və adədə vurulması, vektorun oxa proyeksiyası, proyeksiyanın əsas xassələri, vektorun uzunluğu, koordinantları və yönəldici kosinusları. Vektorun bazis vektorlar üzrə ayrılışı, iki vektor arasında qalan bucaq, vektorların paralellik və perpendikulyarlıq əlamətləri. <b>Mənbə:</b> [1,2,4;5,6]	2
10. 4	<b>Mövzu № 10.</b> Funksiya anlayışı. Funksiyanın limiti <b>Plan:</b> Funksiya anlayışı, funksiyanın qrafiki, funksiyanın verilməsi üsulları, funksiyaların məhdudluqu, monotonluqu, tək və cütlüyü, dövriliyi, mürəkkəb və tərs funksiya anlayışları. Əsas elementar funksiyalar və onların qrafikləri. Sonsuz böyüyən və sonsuz kiçilən funksiyalar, onların xassələri. Funksiyanın sonlu nöqtədə və sonsuzluqda limiti, limitlər	2

	<p>üzərində hesab əməlləri, bərabərsizliklərdə limit əməliyyatı, aralıq funksianın limiti haqqında teorem, birinci və ikinci görkəmlı limitlər.</p> <p><b>Mənbə:</b> [1-15]</p>	
11.	<p><b>Mövzu №11.</b> Funksianın nöqtədə kəsilməzliyi</p> <p><b>Plan:</b></p> <p>Funksianın nöqtədə kəsilməzliyi, kəsilməzliyin müxtəlis ekvivalent tərlifləri, nöqtədə kəsilməz funksiyalar üzərində hesab əməlləri, kəsilmə nöqtələri və onların təsnifikasi. Parçada kəsilməz funksiyalar və onların xassələri.</p> <p><b>Mənbə:</b> [1-15]</p>	2
12.	<p><b>Mövzu №12.</b> Törəmə analyası və onun tətbiqləri.</p> <p><b>Plan:</b></p> <p>Törəmə analyası, törəmənin həndəsi və fiziki mənası, funksianın diferensiallanması, əsas diferensiallama qaydaları, mürəkkəb və tərs funksiyaların törəmələri, əsas elementar funksiyaların törəmələri cədvəli. Yüksək tərtibli törəmələr anlayışı. Funksianın difərsialı, diferensialla törəmə arasında əlaqə. Ferma, Roll, Laqranj, Koşı teoremləri, Lopital qaydası. Funksianın artma, azalma və sabitlik əlamətləri, funksianın lokal ekstremumları, ekstremumun varlıq üçün zəruri şərt, ekstremumun varlığı üçün kafi şərtlər. Funksianın qrafikinin qabarıqlığı çöküklüyü və əyilmə nöqtəsi. Funksiya qrafikinin şaquli, üfüqi və mail asimptotları. Funksianın araşdırılması və onun qrafikinin qurulması sxemi</p> <p><b>Mənbə:</b> [1-15]</p>	2
13.	<p><b>Mövzu №13.</b> Ibtidai funksiya və qeyri-müəyyən integral</p> <p><b>Plan:</b></p> <p>Ibtidai funksiya və qeyri-müəyyən integral anlayışları, qeyri müəyyən integralın əsas xassələri, əsas integrallar cədvəli. Qeyri-müəyyən integralın hesablanmasıının əsas üsulları: bilavasitə integrallama və ya ayırma, dəyişənin əvəz olunması və hissə-hissə integrallama üsulları.</p> <p><b>Mənbə:</b> [2-17]</p>	2
14.	<p><b>Mövzu №14.</b> Müəyyən integral anlayışı.</p> <p><b>Plan:</b></p> <p>Müəyyən integral anlayışı, müəyyən integralın həndəsi mənası, müəyyən integralın əsas xassələri yuxarı sərhəddi dəyişən müəyyən integral, Nyuton-Leybnis düsturu, müəyyən integralda dəyişənin əvəz olunması və hissə-hissə integrallama düsturları.</p> <p><b>Mənbə:</b> [2-17]</p>	2
15.	<p><b>Mövzu №15.</b> Müəyyən integralın tətbiqləri.</p> <p><b>Plan:</b></p> <p>Müəyyən integralın tətbiqləri: müstəvi qövsünün uzunluğunun, müstəviflərinin sahələrinin, fırlanma cisimlərinin səth və həcmərinin hesablanması. Müəyyən integralın təqribi hesablanması üsulları. Trapesiyalar üsulu, Düzbucaqlılar üsulu, Simpson üsulu. Qeyri məxsus integralar. I növ qeyri məxsusi integral. II növ qeyri məxsusi integral</p> <p><b>Mənbə:</b> [2-15]</p>	2
16.	<p><b>Mövzu №16.</b> Çoxdəyişənli funksiya anlayışı.</p> <p><b>Plan:</b></p> <p>Çoxdəyişənli funksiya anlayışı, nöqtəvi funksiyalar, çoxdəyişənli funksianın limiti, kəsilməzliyi. Çoxdəyişənli funksianın xüsusi törəmələri anlayışı, qarşıq törəmələr. Çoxdəyişənli funksianın tam differensialı. Çoxdəyişənli funksianın ekstremumu;</p>	2

	<b>Mənbə:</b> [1,2,4;5,6,7]	
17.	<b>Mövzu № 17.</b> Ədədi sıralar . <b>Plan:</b> Ədədi sıra anlayışı, ədədi sıraların yığılması və dəpiləsi. Sıraların yığılması üçün zəruri şərt. Müsbət hədli sıraların yığılması üçün müqaişə, Dalamber və integrallı əlamətləri. <b>Mənbə:</b> [2,4;5,6,8-12]	2
18.	<b>Mövzu № 18.</b> Funksional sıralar. Qüvvət sıraları, <b>Plan:</b> Funksional sıralar. Funksional sıraların yığılma olası. Funksional sıraların hədbəhəd diferensiallanması və integrallanması. Qüvvət sıraları, qüvvət sıralarının yığılma radiusu. Abel teoremi. Teylor və Makloren sıraları. <b>Mənbə:</b> [2,4;5,6,8-12]	2
19.	<b>Mövzu № 19.</b> Ehtimal nəzəriyyəsinin predmeti. Ehtimalın klassik tərifi və xassələri. <b>Plan:</b> 1.Ehtimal nəzəriyyəsinin predmeti.2.Ehtimal nəzəriyyəsinin yaranma tarixi. 3.Elementar hadisələr fəzəsi. 4.Hadisələr cəbri. 5.Ehtimalın klassik tərifi. 6.Ehtimalın xassələri <b>Mənbə:</b> [7-15]	2
20.	<b>Mövzu № 20. Kombinator analizin elementləri</b> <b>Plan:</b> 1.Kombinatorikanın əsas prinsipləri. 2.Təkrarsız birləşmələr 3.Təkrari birləşmələr 4.Ehtimal məsələlərinin həllində kombinator analizin tətbiqi. <b>Mənbə:</b> [7-15]	2
21.	<b>Mövzu №21:</b> Təsadüfi kəmiyyətlər və onların paylanması <b>Plan:</b> 1.Təsadüfi kəmiyyətin tərifi 2.Təsadüfi kəmiyyətin növləri 3.Riyazi gözləmə. 4.Dispersiya. 3.Təsadüfi kəmiyyətin paylanma funksiyası və xassələri 4.Kəsilməz təsadüfi kəmiyyətin sıxlıq funksiyası və xassələri <b>Mənbə:</b> [7-15]	2
22.	<b>Mövzu №22</b> Riyazi statistikanın elementləri <b>Plan:</b> 1. Riyazi statistika məsələləri 2.Əsas və seçmə külliyyat 3.Seçmənin müxtəlif üsulla aparılması. 4.Statistik parametrlərin qiymətləndirilməsi. <b>Mənbə:</b> [7-15]	2
23.	<b>Mövzu №23:</b> Statistik hipotezlərin yoxlanılması <b>Plan:</b> 1. Sadə hipotezlərin yoxlanılması 2. Korelyasiya nəzəriyyəsinin elementləri <b>Mənbə:</b> [7-15]	1
		<b>Cəmi</b> 45

N	Keçirilən mühazirə, seminar, məşələ, laboratoriya və sərbəst mövzuların məzmunu	2	3	4
	Mühazirə mövzuları		müh	Məş
1	<b>Mövzu № 1.</b> Çoxluqlar.Çoxluqlar üzərində əməllər			2
2	<b>Mövzu № 2.</b> Kompleks ədədlər. Kompleks ədədlər üzərində əməllər.			2
3	<b>Mövzu № 3.</b> İki və üç tərtibli determinantların hesablanması.			2
4	<b>Mövzu № 4.</b> Xəttî tənliklər sistemi. Kramer qaydası.			2
5	<b>Mövzu № 5.</b> Müstəvidə düz xətt tənlikləri. Vektorlar . Vektorlar üzərində əməllər.			2
6	<b>Mövzu № 6.</b> Funksiya anlayışı. Funksiyanın limiti			2
7	<b>Mövzu № 7.</b> Törəmə anlayışı və onun tətbiqləri.			2
8	<b>Mövzu № 8.</b> İbtidai funksiya və qeyri-müəyyən integrallar			2
9	<b>Mövzu № 9.</b> Müəyyən integralın anlayışı.			2
10	<b>Mövzu № 10.</b> Müəyyən integralın tətbiqləri.			2
11	<b>Mövzu № 11.</b> Çoxdaiyışənlər funksiya. Çoxdaiyışənlər funksiyanın xüsusi törəmələri anlayışı,qarışq törəmələr			2
12	<b>Mövzu № 12.</b> Ədədi sıralar . Funksional sıralar. Qüvvət sıraları,			2
13	<b>Mövzu № 13.</b> Ehtimalın müxtəlif təriflərinə aid məsələ həlli . Kombinator analizin elementtləri			2
14	<b>Mövzu № 14:</b> Təsadüfi kəmiyyətlər və onların paylanması. Riyazi statistikanın elementləri			2
15	<b>Mövzu № 15:</b> Statistik hipotezlərin yoxlanılması			2
		<b>Cəmi</b>		30

#### XI. Fənn üzrə tələblər:

Fənnin tədrisinin sonunda tələbələr riyaziyyat kursundan müəyyən biliklərə malik olmalı, o cümlədən fənn haqqında fikirlərini əsaslandırmağı bacarmalıdır. Riyaziyyatdan məsələ və misal həll etmək vərdişlərinə yiyələnməlidirlər.

“Riyaziyyat” fənninin tədrisi zamanı tələbələrə riyaziyyatın müxtəlif bölmələrinin və praktik tətbiqini öyrədilməsi fənn üzrə qoyulan əsas tələblərdən biridir. “Riyaziyyat” fənnin tədrisi zamanı qoyulan tələblər aşağıdakı kimidir:

- Mühazirə mətininin hazırlanması,
- nəzəri məlumatların toplanması,
- test tapşırıqların yerinə yetirilməsi,
- referat işlərin hazırlanması,
- imtahan suallarının öyrənilməsi,
- fərdi tapşırıqları yerinə yetirilməsi,
- məsələ və misalların həlli.
- tətbiqi məsələlərin yerinə yetirilməsi.

#### XII. Fənn üzrə təlimin nəticələri:

- Riyaziyyatın inkişafının aktual istiqamət və problemlərini mənimsəyir;
- Ali cəbrin və analitik həndəsənin əsas elementləri öyrənir;
- Riyazi analizin əsas anlayışları: birdaiyışənlər funksiya, funksiyanın limiti, kəsilməzliyi, diferensial hesabı, qeyri-müəyyən integral, müəyyən integral onların hesablanması üsulları və tətbiqləri öyrənilir;

- Çoxdəyişənli funksiya anlayışı, limiti, kəsilməzliyi və diferensial hesabına aid nəzəri və praktiki məlumatların araşdırılması;
  - Ehtimal nəzəriyyəsinin əsas anlayışlarının öyrənilməsində müasir elmlərin inkişafında yeri, rolu və mövqeyini öyrənir;
  - Riyazi statistika üsullarının praktik tətbiqi yollarını mənimşayır;
  - Müstəqil analizetmə bacarığına yiyələnir;
- Öyrənen tanış olur:
- "Ali Riyaziyyat" fənninin inkişafının aktual istiqamət və problemləri
  - "Ali Riyaziyyat" fənninin öyrənilməsində riyaziyyatda yeri, rolu və mövqeyi
  - "Ali Riyaziyyat" fənninin digər elmlərlə qarşılıqlı əlaqəsi

### XIII. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi:

### XIV. Kollokvium sualları:

#### I. Kollokvium sualları:

1. Çoxluqlar.Çoxluqlar üzərində əməllər
2. Kompleks ədədlər. Kompleks ədədlər üzərində əməllər.
3. İki və üç tərtibli determinantın hesblanması üsulları
4. İki və üç tərtibli determinantın xassələri
5. Xətti tənliklər sistemi. Kramer qaydası.
6. Düzbucaqlı koordinant sistemi.
7. Polyar koordinant sistemi.
8. Müstəvidə düz xəttin ümumi tənliyi.
9. Müstəvidə düz xəttin müxtəlif tənlikləri.
10. Düz xətlərin qarşılıqlı vəziyyətləri.
11. Çevrə və onun tənliyi.
12. Ellipsin sadə tənliyi və xassələri.
13. Vektor anlayışı. Vektorlar üzərində xətti əməllər.
14. İki vektorun skalyar hasili və xassələri
15. İki vektorun vektorial hasili və xassələri

#### II. Kollokvium sualları:

1. Funksiya anlayışı. Funksiyanın verilmə üsulları.
2. Funksiyanın limiti. Funksiya limitinin xassələri
3. Funksiyanın nötdə kəsilməzliyi.
4. Törəmə anlayışı. Diferensiallanma qaydası
5. Əsas elementar funksiyaların törəmələr cədvəli
6. İbtidai funksiya.Qeyri-müəyyən integrallar
7. Qeyri-müəyyən integralların əsas xassələri. Cədvəl integralları
8. Misal
9. Misal
10. Misal
11. Misal
12. Misal
13. Misal
14. Misal
15. Misal

### XV. İmtahan sualları:

1. Çoxluqlar.Çoxluqlar üzərində əməllər
2. Kompleks ədədlər. Kompleks ədədlər üzərində əməllər.
3. İki və üç tərtibli determinantın hesblanması üsulları və xassələri

4. Xətti tənliklər sistemi. Kramer qaydası.
5. Düzbucaqlı koordinant sistemi. Polyar koordinant sistemi.
6. Müstəvidə düz xəttin müxtəlif tənlikləri.
7. Düz xətlərin qarşılıqlı vəziyyətləri.
8. Çevrə və onun tənliyi. Ellipsin sadə tənliyi və xassələri.
9. Vektor anlayışı. Vektorlar üzərində xətti əməllər.
10. Funksiya anlayışı. Funksiyanın verilmə üsulları.
11. Funksiyanın limiti. Funksiya limitinin xassələri
12. Törəmə anlayışı. Diferensiallanma qaydası
13. .Əsas elementar funksiyaların törəmələr cədvəli
14. İbtidai funksiya. Qeyri-müəyyən integrallar
15. Qeyri-müəyyən integralların əsas xassələri. Cədvəl integralları .
16. Qeyri müəyyən integralların hesablanması üsulları.
17. Müəyyən integral anlayışı. Müəyyən integralın xassələri.
18. Müəyyən integralların hesablanması üsulları.
19. Çoxdəyişənli funksiya anlayışı.
20. Ədədi sıralar anlayışı. Ədədi sıranın yiğilması və dağıılması.
21. Müsbər hədli sıranın yiğilması üçün əlamətlər.
22. Ehtimal nəzəriyyəsinin tarixi və predmeti.
23. Ehtimalın müxtəlif tərifləri
24. Kombinator analizin elementləri
25. Təsadüfi kəmiyyətin tarifi. Təsadüfi kəmiyyətin növləri
26. Təsadüfi kəmiyyətin paylanması funksiyası və xassələri
27. Riyazi gözləmə. Dispersiya.

“Ali Riyaziyyat” fənninin sillabusu “Ekologiya” ixtisasının tədris planı və fənn programı əsasında tərtib edilmişdir.

Sillabus «Riyaziyyat və informatika» kafedrasında müzakirə edilərək, təsdiq edilmişdir  
(16.01.2025-ci il, protokol № 6)

Fənn müəllimi:

 dos.S.M.Mirzayeva

Kafedra müdürü:

 dos.N.C.Pasayev